



**Azərbaycan Respublikasının  
Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyası**

**“Əmlakın qeydiyyatı” işçi qrupunun iclası**

**İclasın gündəliyi**

**İclasın başlama vaxtı:** 15 yanvar 2021-ci il, saat 15:00

**Ünvan:** Onlayn formada “Zoom” proqramı üzərindən

**İclasa sədrlik edir:**

***İşçi qrupunun rəhbəri, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini, rəis vəzifəsini icra edən Nigar Alimova,  
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şixəliyev***

**Gündəlikdə olan məsələlər:**

- 1) 15:00-15:10, İşçi qrupunun rəhbərinin giriş sözü
- 2) 15:10-15:20, Komissiyanın Katibliyinin rəhbərinin giriş sözü
- 3) 15:20-15:40, İşçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planında (bundan sonra – Plan) “Doing Business” hesabatının “Əmlakın qeydiyyatı” indikatorunda qeyd olunan 2-ci prosedurun (“Daşınmaz əmlakın satışı ilə bağlı məbləğin və müvafiq verginin (transfer vergisinin) notariusun depozit hesabına köçürülməsi”) hesabatdan çıxarılması istiqamətində nəzərdə tutulan işlər barədə icraçı qurum olan Dövlət Vergi Xidmətinin məsul şəxsi tərəfindən təqdimatın edilməsi  
*İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vergi siyasəti Baş İdarəsinin Vergi qanunvericiliyinin təkmilləşdirilməsi şöbəsinin rəisi Elnur Yusifov*
- 4) 15:40-16:00, Planın 5-ci bəndində qeyd olunan daşınmaz əmlakın kadastrı portalının istifadə imkanları barədə, həmçinin daşınmaz əmlak obyektlərinin rəqəmsal xəritəsinin hazırlanması ilə bağlı əsas icraçı qurum olan Əmlak Məsələləri Dövlət Xidmətinin məsul şəxsi tərəfindən təqdimatın edilməsi  
*İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi, direktor Anar Nərimanov*

16:00-16:20, Planın 6-cı bəndində qeyd olunan daşınmaz əmlakın aid olduğu zona barədə məlumatların real vaxt rejimində notariusu göndərilməsi ilə bağlı nəzərdə tutulan işlər barədə əsas icraçı qurum olan Əmlak Məsələləri Dövlət Xidmətinin məsul şəxsi tərəfindən çıxışın edilməsi

*İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi, direktor Anar Nərimanov*

5) 16:20-16:40, Planın 7-ci bəndində nəzərdə tutulan daşınmaz əmlakın özgeninkiləşdirilməsi ilə bağlı ödəniş sisteminin təkmilləşdirilməsi üzrə görüləcək tədbirlər barədə əsas icraçı qurum olan Ədliyyə Nazirliyinin məsul şəxsi tərəfindən çıxış edilməsi

*Ədliyyə Nazirliyi, Qeydiyyat və notariat baş idarəsinin Nəzarət-analitik iş üzrə qrupun rəhbəri Leyla Bərxudarzadə.*

6) 16:40-16:50, Növbəti iclasın tarixinin və görüləcək işlərin müəyyən olunması.

**İşçi qrupunun katibi**

**Lalə Əkbərova**

**[lekberova@emlak.gov.az](mailto:lekberova@emlak.gov.az)**

**(012) 510-84-30 (daxili 70-60)**